



Faiq Ələkbərli

*AMEA Fəlsəfə
institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru*

I Yazı

XX əsrin əvvəllerində Əhməd bəy Ağaoğlu Qərb mədəniyyəti ilə İslam mədəniyyəti arasında uzaqlaşdırma yolu ilə "islam millətçiliyi" elmi-rasional nəzəriyyəsini irəli sürmüs, sonralar onu siyasi dini birlik kimi təbliğ etmişdir. Hüseyin Baykara, Mirzə Bala Məhəmmədzadənin mülahizələrinə, hamın dövrədə Ə. Ağaoğlu qabaqcıl ziyanı kimi, əsasən, İslam dinində islahatlar aparmaqla müsəlmanların ictimai-siyasi tərəqqisine və yüksəlişinə çalışmış, daha çox "islam millətçiliyi"ni, ya da islamçılığı təbliğ etmişdir. Azərbaycan Türk milli ideyasının müəllifi, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin təbrinə deşək, bu dövrədə "milliyətpərvərliyin" ən addi-sanlı mürşidləri, başda Ağaoğlu Əhməd bəy olmaqla, İslamçılıqla türkçülüyü çox da ayırmır, türklük namına deyil, müsəlmanlıq namına mübarizə aparırdılar. Milli hərəkatımızın adı "panislamizm" idi. Bu yalnız rusların xətası deyildi. Özümüz də İslamiyyəti milliyət məfhumunu yerində işlədirdik".

Qeyd edək ki, o, "islam millətçiliyi" nəzəriyyəsini müdafiə edənə qədər daha çox "İran şəciliyi"nə meyil göstərmişdir. Hər halda XIX əsrin sonu, XX əsrin əvvəllerində şəlik anlamında iranlılığın, sünnilik anlamında isə osmanlılığın təbliğ olunması Ağaoğludan da yan ötməmişdir. 1890-ci illərdə şəciliye, "iranlılığı", "İran mədəniyyətinə" aludə olan Ağaoğlu Parisdə, daha sonra Tiflisdə nəşr olunan "İran cəmiyyəti" başlıqlı silsilə məqalələrində üç məsələyə 1) İslam aləmi, 2) İran cəmiyyəti, 3) şəliye xüsusi diqqət yetirmişdir. Ə.Mirəhmədov yazdı: "Nəhayət, o illərdə Ağaoğlu nəinki Avropa Şərqsünaslığının Azərbaycan ve İran haqqında bəzi yanlış müdədalarının təsirlerindən azad deyildi, o, özünü həm də İran mədəniyyətinin mümayəndəsi, şəliyin ardıcıl tərəfdarı kimi təqdim edir, hətta bu İslam məzhebinin müstəqil, ayrıca bir din kimi alıdır".

Ümumiyyətlə, bu məqaləsində Ağaoğlu göstərir ki, İslam aləminin nicatı olan "İran" Fransanın Avropada oynadığı rolu oynayaq yeniləşməyə çalışan Türkiyəni belə qabaqlayacaqdır. Bu anlamda ingilislerin "İran" toxunmasını onlar üçün bir bomba təhlükəsi kimi xarakterize edən Ağaoğlu hesab edirdi ki, "İran" üçün şəhər təməyülli ruhanilik institutu heç də gerilik hesab oluna bilməz. Mirəhmədov yazır: "Ruhanilik institutunun demokratik

məhiyyətdə olduğunu, seylə nəzərə çatdırın müəllif iddia edir ki, bizzət əhalinin bütün təbəqələrinin ruhani təhsil-tərbiyə almaq və molla olmaq imkanı vardır. Burada ruhanilərin mənfi keyfiyyətləri də qeyd edilir və onların öz vəzifələrini icra edərkən yol verdikləri çoxlu mənfi hallar həyati misallarla təqdid olunur. İranın İslami qəbul etməsinin qısa tarixçəsi veriləndən sonra yeni dini təfəkkürün qədim İran məzheb və etiqadları ilə varislik əlaqəsinin səciyyəsi müəyyənəşdirilir və şəliyin yayılması bu aspektlərdə tədqiq edilir. Müəllif ölkənin tarixindən və xalqın mənə-

mış öz ecəzkar qüvvəsi ilə müsəlman aləmini xilas edəcəkdir".

O, sübut etməyə çalışırı ki, Avropanın inkişafına səbəb olan mütərəqqi ideyalardan imtina edib, ancaq "şəfəverici keçmiş"ə qayıtmakla müsəlman xalqlarının geriliyini, nadanlığını və cəhaləti ni aradan qaldırmaq mümkün deyildir. Onun fikrincə, bu anlamda müsəlman xalqlarının oyanışı, inkişafı yolunda ən başlıca əngələrdən biri elə yaxın dövrə əcdadlarımız və mühafizəkar ruhanilərdir ki, ilk növbədə, onlardan qurtulmaq lazımdır. Məhz onlar öz ulu əcdadlarının əqli və mənəvi sərvətlərini unudub sonrakı nə-

hakimi-mütələq surətində hər nə arzu və həvəsləri var isə, bize cəbri və zülmü qəbul etdirməkdə davam edirdilər. Qeyri-tayfalar arasına düşənlərimiz də həmin surətdə idarə olunurdular".

Ancaq Ağaoğlu onu da qeyd edirdi ki, milli adət-ənənələrdən və şəriət qayda-qanunlarından uzaqlaşma son dövrlərdə olmuşdur. Belə ki, vaxtılı Türk dövlətləri (Səlcuqlar, Çingizlər, Teymuriyələr və b.) məşvərətsiz, şurasız və qurultaysız heç bir iş görmə-yib və bunun da nəticəsində böyük imperiyalar qurublar. Eyni zamanda, İslam dini özü də ictimai ümmit olub, həm peyğəmbər,

Mühafizəkarlar bütövlükde yeniləşməyə qarşı çıxıb "şəfəverici keçmiş"i nicat yolu bildikdən halda, əksinə, tərəqqiçilər isə əsasən "şəfəverici keçmiş"le bir-dəfəlik vidalaşib yalnız yeniləşmə tərəfdarı idilər. Hətta, bəzi tərəqqiçilər, xüsusilə səsial-demokratizm ideyasının həddən çox təsir altına düşənlər deyirdilər ki, milli-dini adət-ənənələrdən tamamilə imtina edilməli və Avropa xalqlarını keçdikləri yol burada da olduğu kimi tətbiq edilməlidir. Tərəqqiçilərdən səsial-demokratlara münasibətdə Ə.Ağaoğlunun özü də ilk dövrlərdə, ümumilikdə heç də marksiz-

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Əhməd bəy Ağaoğlu

vi-əxlaqi aləmindən çıxış edərək ortodoks İslamlı şəcəlik arasındakı qarşdurmanın qanunauyğunluğunu sübuta çalışır". Ağaoğlu yalnız qismen 1895-ci ildən sonra, özəlliklə də XX əsrin başlarından iranlılıq, şəcəlik hissələrindən uzaqlaşaraq öncə "İslam

sillərə miras əvəzinə yalnız zülümət və nadanlıq, mövhumat və xurafat, əldən düşmüş bədən, quru və kütləşmiş beyinlər qoyub gediblər. Ə. Ağaoğlu yazır: "Ah, bu keçmiş! Axi o bizdən nə istəyir? Onun bizi hər mənada – həm maddi, həm zehni, həm mə-

həm də bir çox xəlifələr uzun müddət məşvərət və şura ilə qərar qəbul ediblər. O, yazırı: "Lakin tarix getdikcə həm tayfamızın və həm məzəhibimizin qaidələrini unutduq. Və bu təzə qaidə və ruşən sayəsində başımıza nə qədər bələlər, fəlakətlər gəldi... La-



millətçiliyi", dəha sonra da türkçülüyün ideoloqu olmuşdur.

"İran şəciliyi"ndən uzaqlaşandan sonra Ağaoğlu "islam millətçiliyi" nəzəriyyəsinin qızığın müdafiəsi olub, onu soldan və sağdan təqnid edən tərəqqiçilərə və mühafizəkarlara qarşı mübarizə aparmışdır. Mühafizəkarların yeritikləri ideya xətti ilə bağlı Ağaoğlu yazırkı ki, onlar həddən artıq yeniləşməyə qarşı çıxməqla səhvə yol vermişlər. Müsəlman xalqlarının yeniləşməkden tamaşa yan qaçmalarının yanlış olduğunu yazan Ağaoğlunun fikrincə, mühafizəkarların bu məsələdə gəldikləri qənaətə görə, müsəlman xalqlarının bütün fəlakətləri, yəni əxlaq pozğunluğu, özbaşınlıq, keçmişə saygısızlıq və sərbəst düşüncə onların adət-ənənələrdən üz çevrimələri ilə bağlıdır, bu çox da doğru deyildir." Buradan da onlar (mühafizəkarlar – F.Ə.) belə nəticəyə gelirlər ki, xilas yolu nə Avropada, nə də həyatın məntiqiñin axtarılmasına sənəddir. Sadəcə, şəfəverici keçmişə qayıtmak lazımdır. Bu keç-

nəvi baxımdan məhv etməsi, dili-mizi, dinimizi, xalqımızı, xəqiliyimizi məhv etməsi yetməzmi!".

Ağaoğlu mühafizəkarların "şəfəverici keçmiş"ə qayıtmak məsələsində yaxın dövrə əcdadlarının mirasını qəbul etməmiş, üstəlik onların heç bir fərq qoymadan ümumilikdə yeniləşməyə qarşı olmalarını doğru saymayışdır. O, yazırı: "Ata-babadan qalmış bəzi qayda və adətlərimiz də var ki, sədd kimi bizi nicat və fəlahətdən saxlayır. Min illərdə bəri o qədər bizim dillərimizi, əqlərimizi, qələm və fikirlərimizi döyüb döyənəyiblər ki, indi bizdə söz danışmağa, fikir cari etməyə, özümüzün qabiliyyətimizi izhar etməyə taqət və cürət qalmayıb". O, dəha sonra yazırı: "Cüməyə məlumdu ki, biz müsəlman tayfası çoxdan bəri ata babamızın adət və qaidəsi olan və din mübəyyinimiz üsul əsas olan şura, ictimai və məşvərət yoluunu unudub qeyriləri əlinde səgir sürü kimi idarə olunmaqdə idik. Padşahlarımız, xanlarımız, əmir və əməralarımız göydən göndərlən

kin bu fəlakətlərin, bu bələlərin cümləsindən artıq hökmədarlığıımızı, vilayətlərimizi əldən vermək olmayıb ən əvvəl və ən mühim bizim təbiətimizə şimdiyədək olan əsəridir".

"İslam, Axund və Hatifülfəyib" (1904) adlı əsərində də İslamlı bağlı olaraq son əsrlərdə yaranmış mövhumata, xurafata, dini fanatizmə diqqət yetirir Ağaoğlu riyakar ruhaniləri başa salmaq istəmişdir ki, onların İslamın adı ilə bağlı gördükleri işlər bu dina mənfi təsir göstərmiş, onun qüdrətini zəiflətmışdır. Əsərdən məlum olur ki, müsəlmanların çoxu İslam, Quranın əsil mahiyyətini bilmir və burada da əsas günahkar din xadimləridir. Çünkü "cəmi əmaviri-nəvahiyi-islam" siz axunduların vasitəsilə və haman fikri-batıl ki, "şərieti-tahirə hökm edən" in bərəkəti ilə riyakarlıq və zahirpərəstlik olub, bilmərə İslamın mahiyyətini, yəni insan qəlbini etinə etmirsiz. Odur ki, müsəlmanların içərisində zahiri ibadət və itaat ilə belə bu qədər riyakar, bəkirdər mütəqəlliblər artıb".

mi islam dininə zidd saymamış, hətta 1905-1906-ci illərdə yazdığı bəzi məqalələrində onların elmi sosializm ideyasını təqdir etmiş, sosializmin əsas qayəsinin bəşər əvladının mənəvi və maddi səadəti olduğunu bəyan etmişdi.

Ancaq çox keçmədən Ağaoğlu marksizmi, xüsusilə rus bolşevizmini kəskin şəkildə təqnid etmişdir. Ona görə, hər hansı cəmiyyətdə əsas məsələ kimi sinfi mübarizəni görmək doğru deyildir. O, yazırı: "Sinfi mübarizə müxtəlif xalqlar arasında münəsibətləri izah etmək üçün həddindən artıq elastik, həddindən artıq uzun, dumanlı haldır. Əgər bu termin altında əhalinin müxtəlif, maddi cəhətdən bir-birindən asılı təbəqələri arasında maraqlar toqquşması başa düşüllürsə, onda sinfi mübarizə ilk növbədə, eyni millətin ayrı-ayrı qrupları arasında meydana gelməlidir. Ayndır ki, bu cür toqquşmalar, məsələn, erməni işə-götürənlər ilə erməni işçiləri, erməni kapitalistləri ilə erməni kəndliləri arasında özünü bürüze verməli idi; eyniliklə türklərdə, gürcülərde və başqalarında belə olmalı idi. Lakin biz bu hala rast gəlmirik və onun bizdə mövcud olması hələlik qeyri-mümkündür". O, dəha sonra yazırı: "Bu da aydınır: sinfi mübarizənin yaranması üçün cəmiyyətin ayrı-ayrı təbəqələrinin öz daxili birliliyi, öz həmrəyliyini dərk etməsi lazımdır, bunlar isə yalnız çox yüksək kütləvi inkişaf vaxtə mümkündür. Avropa "sinfi mübarizə" yoluна çoxdanmə qədəm qoyub? Çoxdanmə oradakı "dördüncü zümre" özüne qarşı az-çox şüurla yanaşmağa başlayıb? Xaricdə bu zümre inдиyadək qaranlıq cəhalətdə qalmaqdadır və onun şüurlu rəhbərləri kütlənin bu cəhalətdən heç də az məyusluq keçirmir. Onda bizim Qafqazda hansı sinfi mübarizədən səhəb gedə bilər?".

Ümumilikdə, Ağaoğlu onun sosializmə bağlı bəzi yazılarına istinad edilərək "socialist" adlanırmasının isə səhv hesab etmişdi. Hətta, "Materializm tətənəsi və əsəssizliyi" (1908) məqaləsində fəlsəfədə materializm cərəyanının əsəssizliyini sübut etməyə çalışıan Ağaoğlunun fikrincə, müəyyən bir dövrə "qalib" durumda olan Marksın materialist təlimi hazırda öz əhəmiyyəti itirmiştir.